

**Akrobatika Gimnastikası üzrə
Bakı Çempionatı və Birinciliyi**
Aerobika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi
**Batut Gimnastikası və Tamblinq üzrə
Azərbaycan Birinciliyi və Bakı Çempionatı**

Yarışların Proqramı

6 dekabr 2017-ci il

Akrobatika Gimnastikası

12:00-12:45	Qrup 1: Kişi cütlükləri Qadın cütlükləri Kişi qrupu Qadın qrupları	balans hərəkətləri balacalar (6-12 yaşlı gimnastlar) uşaqlar (11-16 yaşlı gimnastlar) balacalar (6-12 yaşlı gimnastlar) yeniyetmələr (12-18 yaşlı gimnastlar) balacalar (6-12 yaşlı gimnastlar) uşaqlar (11-16 yaşlı gimnastlar)
12:45-13:30	Qrup 2: Qarışıq cütlüklər Qadın qrupları Qadın cütlükləri	temp hərəkətləri uşaqlar (11-16 yaşlı gimnastlar) böyükklər (2004-cü il təvəllüdümlər və daha böyükklər) yeniyetmələr (12-18 yaşlı gimnastlar) yeniyetmələr (12-18 yaşlı gimnastlar)
13:30-14:30	Kişi cütlüyü Fasilə	uşaqlar (11-16 yaşlı gimnastlar) böyükklər (2004-cü il təvəllüdümlər və daha böyükklər)
14:30-15:15	Qrup 3: Qadın cütlükləri Kişi cütlükləri Kişi qrupu Qadın qrupları	temp hərəkətləri balacalar (6-12 yaşlı gimnastlar) balacalar (6-12 yaşlı gimnastlar) uşaqlar (11-16 yaşlı gimnastlar) yeniyetmələr (12-18 yaşlı gimnastlar) balacalar (6-12 yaşlı gimnastlar) uşaqlar (11-16 yaşlı gimnastlar)
15:15-16:00	Qrup 4: Qarışıq cütlüklər Qadın qrupları Qadın cütlükləri	balans hərəkətləri uşaqlar (11-16 yaşlı gimnastlar) böyükklər (2004-cü il təvəllüdümlər və daha böyükklər) yeniyetmələr (12-18 yaşlı gimnastlar) yeniyetmələr (12-18 yaşlı gimnastlar)
16:00-17:00	Kişi cütlüyü Fasilə	uşaqlar (11-16 yaşlı gimnastlar) böyükklər (2004-cü il təvəllüdümlər və daha böyükklər)

Tamblinq

17:00-17:55	Balacalar (2008), yeniyetmələr (2004-2007) / kişilər və qadınlar
17:55-18:20	Fasilə
18:20-19:10	Yeniyetmələr (2004-2007), gənclər (2001-2003) / kişilər və qadınlar

19.15

Mükafatlandırma mərasimi

7 dekabr 2017-ci il

Akrobatika gimnastikası

12:00-13:40

Qrup 1: qarışıq hərəkətlər
Kişi cütlükləri balacalar (6-12 yaşlı gimnastlar)
uşaqlar (11-16 yaşlı gimnastlar)
Qadın cütlükləri balacalar (6-12 yaşlı gimnastlar)
Kişi qrupu yeniyetmələr (12-18 yaşlı gimnastlar)
Qadın qrupları balacalar (6-12 yaşlı gimnastlar) ,
uşaqlar (11-16 yaşlı gimnastlar)
Qrup 2: qarışıq hərəkətlər
Qarışıq cütlüklər uşaqlar (11-16 yaşlı gimnastlar)
böyüklər (2004-cü il təvəllüdlülər və daha böyüklər)
Qadın qrupları yeniyetmələr (12-18 yaşlı gimnastlar)
Qadın cütlükləri yeniyetmələr (12-18 yaşlı gimnastlar)
uşaqlar (11-16 yaşlı gimnastlar)
Kişi cütlüyü böyüklər (2004-cü il təvəllüdlülər və daha böyüklər)

13:45-14:15

Mükafatlandırma mərasimi

14:15-15:30

Fasilə

Aerobika gimnastikası

15:30-16:30

Qrup 1 - fərdi / qadınlar (7-8, 9-11 və 12-14 yaşlı gimnastlar)

16:30-17:00

Fasilə

17:00-18:00

Qrup 2 - üçlüklər (7-8, 9-11 və 12-14 yaşlı gimnastlar)

Qarışıq cütlük (9-11 yaşlı gimnastlar)

Qruplar (7-8 və 9-11 yaşlı gimnastlar)

18:05

Mükafatlandırma mərasimi